



Təlimat kitabçası






Set Box



Pult



Qida bloku



Köhnə TV-nin
qoşulması üçün
AV kabel



HDMI kabel

Texniki Təhlükəsizlik qaydaları

- Elektrik cərəyanı ilə açıq təmasda olmamaq üçün avadanlığı sökməyin. Nasazlıq yaranarsa, servisə müraciət etməyiniz xahiş olunur.
- Avadanlıq yalnız qapalı şəraitdə istifadə üçün nəzərdə tutulub. Açıq hava şəraitində istifadəsi tövsiyə olunmur.
- Qida blokunun cərəyan naqilini bükülmədən qoruyun.
- Avadanlığın tam sönməsi üçün qida blokunu dəyişkən cərəyan çıxışından ayırın.
- Avadanlığı su və rütubətdən uzaq saxlayın.
- Avadanlığın üstünə başqa əşyalar yerləşdirmək olmaz.
- Avadanlığı elektro-maqrnit şüalardan, günəş şüalarından və od ilə təmasdan qoruyun.

Təmizlik


- Avadanlıqda hər hansı bir təmizlik işi apardığınız zaman onu elektrik cərəyanından ayırın.
- Avadanlığı aerosol və maye tipli təmizlik maddələri ilə təmizləməyin.
- Təmizlik üçün yumşaq və nəm parçadan istifadə edin.

Quraşdırılma


- Tvin TV avadanlığı mövcud TV-ə HDMI və yaxud AV kabeli ilə qoşulur.
- Komplektdə olan qida bloku Tvin TV avadanlığının DC portuna qoşulur və dəyişkən elektrik çıxışına birləşdirilir.
- Pult ilə avadanlıq işə salındıqdan sonra mövcud router ilə LAN kabel və yaxud Wi-Fi (siqnal lazımı keyfiyyətdə olduqda) vasitəsilə əlaqə qurulur.

*Qeyd: Avadanlıqla arasında maneə olduğu halda, siz infra-qırmızı siqnal ötürücüsündən istifadə edərək rahatlıqla avadanlığı idarə edə bilərsiniz.

- 1 **Power** - set-top box-u işə salmaq və söndürmək
- 2 **Audio** - səs effektini dəyişmək (kanalın yayım dilini dəyişmək)
- 3 **Cursor** - Youtube, brauzer və digər tətbiqlərdə cursor funksiyasını işə salır (aktiv və deaktiv etmək üçün 5 saniyə düyməni sıxmaq lazımdır)
- 4 **Page down** - öncəki kanala keçid
- 5 **Netflix** - tətbiqinə keçid
- 6 **Info** - kanal haqqında məlumat
- 7 **Analoq sol düymə** - səsi azaltmaq üçün (navigasiya düyməsi)
- 8 **OK** - yayın zamanı alt menyuya keçid edir, digər menyularda seçimə təsdiq
- 9 **Recall** - öncə izlənən kanala qayıtmaq
- 10 **Vol** - səsin tənzimləməsi
- 11 **Home** - əsas menyuya qayıtmaq
- 12 **Timeshift** - saatla kanalların arxivinə qayıtmaq
- 13 **Arxiv (Qırmızı düymə)** - kanalın arxivinə keçid
- 14 **Live** - birbaşa canlı yayıma qayıtmaq
- (a) **VOD** - video kontentə keçid (filmlər, cizgi filmləri kimi videolar toplusuna keçid)
- 15 **Play/Pause** - yayımı müvəqqəti saxlamaq və saxlanılan yerdən davam etmək
- 16 **Stop** - yayımı və ya tətbiqlərdə olan görüntünü saxlamaq
- 17 **REC** - yayım zamanı görüntünü yaddaş daşıyıcısına qeyd etmək
- 18 **Mute** - səsi birbaşa sifira endirmək
- 19 **(0-9)** - kanallara birbaşa keçid
- 20 **Guide (Elektron telebələdçi)** - kanalların həftəlik cədvəlinə baxmaq, arxivdə olan verilişləri izləmək və gələcəkdə olan verilişlərə öncədən xatırlatma qeyd etmək
- 21 **Favoritw** - sevilən TV kanalların siyahısını qeyd etmək
- 22 **V Format** - HDMI, AV və digər siqnal mənbəyini seçmək
- 23 **Page up** - növbəti kanala keçid
- 24 **Youtube** - tətbiqə birbaşa keçid
- 25 **History** - baxılan kanalların tarixçəsi
- 26 **Analoq üst düymə** - növbəti kanala keçid (navigasiya düyməsi)
- 27 **Analoq sağ düymə** - səsi artırmaq (navigasiya düyməsi)
- 28 **Analoq alt düymə** - öncədən gələn kanala keçid (navigasiya düyməsi)
- 29 **Exit** - menyudan çıxış
- 30 **Full Screen** - ekran ölçülərini tənzimləmək
- 31 **CH** - kanalları dəyişmək
- 32 **Sarı düymə** - valideyn nəzarətinin parolunu dəyişmək (standard 0000)
- 33 **Mavi düymə** - valideyn nəzarəti (aktivləşdirmək)
- 34 **Series** - əlavə funksiya
- 35 **FFWD** - yayım və digər dəstəklənən tətbiqlərdə yayımı sürətli irəli çevirmək
- 36 **PVR** - əlavə funksiya




İşə salmaq

- **STB-ni** elektrik cərəyanına qoşduqdan sonra pultda **Power(1)** düyməsini sıxın. Avadanlıq hazır vəziyyətə gəldikdə üzərində göy işıq yanacaq.
- İnterfeysə daxil olduqda avadanlığın Wi-Fi  ilə qoşulduğu qeyd olunarsa, şəbəkə bölməsində sizə aid olan Wi-Fi adını seçin, parolu daxil edin və TV bölməsinə daxil olaraq istifadəyə başlayın.


Görüntü TV-nin ekran ölçülərinə uyğun olmadıqda

- Ekran ayarlarına daxil olun.
- **Screen resolution** bölümünə keçib, **auto switch to best resolution** bölməsini seçin. Bu zaman avadanlıq sizin ekran üçün ən uyğun ölçünü seçir.
- Ölçü uyğun gəlməzsə, açılan pəncərədə **imtina** yazısını seçin.
- Pultda Full Screen (30) düyməsini sıxaraq ekranın görüntü ölçülərini tənzimləyə bilərsiniz.
- **Display mode** bölməsində TV-ə uyğun ekran ölçüsünü təqdim olunmuş ölçülərdən seçə bilərsiniz.



Kanalların arxivi

- Yayım zamanı pultda  düyməsini sıxmaqla yayımı saxlayıb, kanalların arxivi bölməsinə daxil ola bilərsiniz.
- Arxiv menyusunda verilişlərin saat və adına uyğun olaraq seçim edə bilərsiniz.
- Arxivdə olan yayım vaxtını arxaya və yaxud irəli çəkmək üçün **RWD (geri qaytarmaq)** və **FWD (irəli çəkmək)** düymələri ilə idarə edə bilərsiniz.
- Hazırkı yayıma keçmək istədikdə pultda **LIVE (14)** düyməsini sıxın.

Seçilmiş kanallar (Favorite)

- Sevimli kanalları ümumi siyahıdan ayırmaq üçün öz yayım kanalı siyahınızı tərtib edə bilərsiniz.
- Kanalı izlədiyiniz zaman **Favorite**  (21) düyməsini sıxmalısınız.
- Daha sonra kanalların siyahısında Favorite bölməsində sevdiyiniz kanallara daha tez keçə bilərsiniz.

Valideyn nəzarəti

- Yayım kanallarının siyahısında olan kanalları valideyn nəzarətinə salmaq (bloklamaq) üçün kanalı izlədiyiniz zaman idarəetmə pultunda  (33) düyməni sıxmaq kifayətdir.
- Valideyn nəzarəti funksiyasının standard kodu «0000». Kodu dəyişmək üçün  (32) düyməsini sıxmaq lazımdır. Düyməni sıxdıqdan sonra ekranda açılan menyuda 0000 kodunu daxil edin və **OK** düyməsini sıxın.
- Sonradan yeni kodu daxil edin və **OK** düyməsini sıxın.
- Təsdiq üçün yeni kodu bir daha daxil edin və **OK** düyməsini sıxın.
- Yeni kod təyin olundu.



Səs

Səsin keyfiyyətini seçə bilərsiniz.

PCM – TV-də səs avadanlığından istifadə edildiği halda istifadə olunur.

SPDIF RAW – Avadanlıq Dolby Digital səs keyfiyyətini dəstəklədiyi halda istifadə olunur (səs optik kabel vasitəsilə ötürülür).

HDMI RAW - Avadanlıq Dolby Digital səs keyfiyyətini dəstəklədiyi halda istifadə olunur (səs HDMI kabel vasitəsilə ötürülür).



Haqqında

Cihazın adı bölməsindən avadanlığın adını dəyişə bilərsiniz.

Yenidən başlat funksiyası ilə avadanlıq sönmür və yenidən işləməyə başlayır.

Vəziyyət bölməsində avadanlığın qoşulduğu **IP ünvan**, **MAC ünvanı**, **Bluetooth ünvanı**, **seriya nömrəsi** və **işləmə müddəti** haqqında məlumat ala bilərsiniz.



Vaxt və Tarix

İnternet üzərindən avtomatik tənzimlənilir.



Dil

Bölməyə daxil olduqda avadanlıq üçün istədiyiniz dil seçimini edə bilərsiniz.



Klaviatura

Bölməyə daxil olduqda klaviatura üçün ayarları və seçimləri tənzimləyə bilərsiniz.



Pult və aksesuar

Bluetooth, pult, klaviatura və digər aksesuarları əlavə etmək olur.

TƏTBİQLƏR




YouTube

Dünyanın ən böyük video paylaşım portallarından biridir. YouTube platformasında müxtəlif video kontentlər izləmə, o cümlədən, video faylları YouTube-a yükləmə imkanı.

NETFLIX

Netflix

Dünyaca məşhur Netflix tətbiqinə STB üzərindən daxil olub (istifadəçi hesabı abonent tərəfindən təqdim olunur) minlərlə film və serial izləmək imkanı.



VOD

Provayder tərəfindən seçilmiş yeni film, cizgi filmi və seriallar toplusu.